

HUMANİST VƏ QAYĞIKEŞ İNSAN

Cahangir RƏSULOV

Ali kateqoriyalı təqaüdçü müəllim

Xəlil müəllim haqqında söz deməmişdən əvvəl onun böyüyüb boyanın başa çatdığı ailə haqqında bir neçə söz demək istəyirəm. Ismayıl dayı (ruhu şad olsun) haqqında söz düşəndə kənd ağısaqqallarından Məhəmməd Rəsulov və İsmayılov Cəfərov (hər ikisinin ruhu şad olsun) belə deyirdilər: "Rəhmətlik İsmayılov yanımızdan qaçıb keçəndə ayağının altında yer silkələnərdi". Bu bir mübaliqə deyil, həqiqətdə də belə idi.

Ismayılov İsmayılov Səfər oğlu mənim doğma dayım idi. O, uca boylu, enlikürəklə, sarışın və pəhləvan cüssəli çox sağlam bir adam idi. Çox səmimi, mehriban, qayğıkeş və səxavətli idi. Dayım mənim, onu tanıyanların və tarixin yaddaşında belə qalıb. Nə isə... onun müsbət keyfiyyətlərinin hamısını yazsam mətləb uzanar.

Ikinci Dünya müharibəsi, 1941-1945-ci illərin Alman-Sovet müharibəsi dünyani cənginə aldı. İsmayılov dayı balaca qızı Mahizəri və həyat yoldaşı Rüxsarə bibini (ruhu şad olsun) allaha tapşırıb cəbhəyə yollandı. Bütün müharibə dövrü daxil olmaqla 6 il əsgəri xidmət yolu keçdi. Cəbhədən-cəbhəyə, səngərdən-səngərə atılanlardan biri də dayım oldu. O, idarə etdiyi "Maksim" pulemyotu ilə düşmənə layiqli cavablar verirdi. O, beləcə ömrünün altı ilini cidaların ucu ilə, gülələrin sürəti ilə Vətən torpağına yazdı. Alman faşistlərinin atdıqları qumbaralar, bombalar isə onun həyat hekayəsinə nöqtələr qoyurdu.

Şimali Qafqazın bir sıra şəhər və kəndlərində, o cümlədən Sevastopol, Mazdoq, Kerç və başqa şəhərlərin faşistlərdən təmizlənməsində ölüm-dirim mübarizəsində qəhrəmancasına döyüşürdü. Dayım bu döyüşləri belə xatırlayırdı: dünya sanki insan qəssabxanasını xatırladırı. Ağlayan kim, sizlayan kim, qol bir yana, qıç bir yana, baş bir yana, bədən bir yana... Şivən səsində insanın qulaqları batırıldı. Göydən də düşmən təyyarələri od əleyirdi. Bu ağır döyüslərdən birində dayım İsmayılov İsmayılov Səfər oğlu (goru nurla dolsun) ağır yaralanır, ayağının birini itirir.

Bəli, o pəhləvan cüssəli dayım döyüş meydanından qoltuq ağacı ilə qayıtdı. Qayıtdı, ama necə qayıtdı?! Balaca qızı ilə evdə tək qalan Rüxsarə bibinin evinin əşyalarını-un, dən, qab-qacaq, çörək -nə varsa hamısını gecənin birində oğrular yığışdırılar. O oğrular ki, bigiburma, sağlam kişilər müharibədən qaçıb gizlənmişdir. Gündüzlər gizlənir, gecələr kəndləri gəzib, evləri çalıb-çapıb aparırdılar. Öz himayədarları ilə yeyirdilər.

Insana xata, bəla üz verəndə bütün bələlər sel kimi axıb insanın üzərinə tökütlür.

Düzdü mühərribə qurtardı. Indi də başqa bələlər üz verdi: İosif Vissarionoviç Stalinin əmri ilə Kreml tülükü Anatas İvanoviç Mikoyanın (allah ona lənət eləməsin) fitvəsi ilə kəndlilərin mal-qarasını, dəvarlarını zorla alıb fermalara qatırdılar. Döşəkləri boşaldıb yunu aparırdılar. Həyətyanı sahələrin məhsulunu yaribayarı alıb aparırdılar. (Mühərribədən çıxmış bir ölkənin, var-dövləti, fermaları faşistlər tərəfindən dağdırılıb talanmış bir ölkə üçün bəlkə də buna haqq qazandırmaq olardı). Hər halda bu belə idi.

Xəlil müəllimgiliñ ailəsində, bu ailənin taleyində bu cür ağırlı-acılı hadisələr çoxdu. Indi isə başqa söhətə keçmək istəyirəm.

Bələ bir müdrik deyim var:

“Hər kəsin taleyi öz əlindədir,

İşində, gücündə əməlindədir”.

Balaca Xəlil yeddinci sinifdə oxuyunda ədəbiyyat dərnəyinin üzvü idi. O, məşğollarından birində Abdulla Şaiqin yaradıcılığına dair məruzə ilə çıxış etdi. Dərnək rəhbəri Xıdır müəllim məruzəni dinləyəndən sonra Xəlili təsrifləyib dedi: “Sağ ol, a bala, sonın gələcəyin parlaq olacaq”. Doğrudan da bu belə də oldu.

Qəbul imtahanlarını müvəffəqiyətlə verib, Xəlil İsmayılov indiki Bakı Dövlət Universitetinin tələbesi oldu.

Universitetdə oxuduğu illərdə onun yazdığı kurs işləri, tələbə yığıncaqlarında qaldırıldığı maraqlı məsələlər, tələbələr və professor-müəllim heyəti tərəfindən maraqla qarşılanır və yüksək qiymətləndirilirdi.

Xəlil İsmayılovin mütaliə qabiliyyəti, dərin elmi düşüncə tərzi onu böyük, çətin və məsuliyyətli yola cəlb edirdi. Bu çətin və məsuliyyətli yolda Xəlil müəllim inamla irəliləyirdi. Namizədlilik və doktorluq dissertasiyası, çoxlu sayda elmi məqalələr, monoqrafiyalar bir-birini əvəz edirdi.

Xəlil müəllimin yüksək təfəkkür sahibi olduğunu, təşkilatçılıq qabiliyyətini ictimaiyyət arasında böyük nüfuzunu görən universitet rəhbərliyi onu fakültə dekanı vəzifəsinə irəli çəkdi. Uzun illər Kitabxanaçılıq-İnformasiya fakültəsinə rəhbərlik etdi. Hal-hazırda kafedra müdürü vəzifəsində çalışır.

Xəlil İsmayılovin yüksək təltiflərini, titullarını, ayrı-ayrı universitet elmi cəmiyyətlər tərəfindən verilmiş faxri adlarını sayımaqla qurtaran deyil.

Bu yerdə klassik azərbaycan ədəbiyatının görkəmli nümayəndəsi Məhəmməd Füzulinin bir rübəisi yada düşür.

“Ömrün nə mənasız, nə hədər keçdi,

Sənət mənasından bixəbər keçdi,

Ömür keçdi də əfsus etmərəm,

Əfsus o ömrə ki, bisəmər keçdi”

Bəli, ömrün ötən illəri Xəlil müəllim üçün faydalı, səməralı və məhsuldar olub. İnşallah, ömrün qalan illəri də qiymətli elmi əsərlərlə bizi sevindirəcək.

Xəlil müəllim, ağır zəhmətin, yuxusuz gecələrin, oxuduğu qalaq-qalaq kitabların real nəticəsi öz gözəl bəhrəsini verdi. Bakı Dövlət Universitetində

nüfuzlu bir alim olaraq professor-müəllim heyəti sıralarında öz layiqli yerini tutmusdan.

Xəlil müəllim cəmiyyətin müxtəlif təbəqələri arasında böyük nüfuz sahibidir. Bütün bunlar onun yüksək elmi potensialından, qayğıkeşliyindən, təvazozkarlığından, sadəliyindən irəli gəlir.

Xəlil müəllim problemlərle üzləşən adamların əlindən tutur, çətin vəziyyətdən çıxarırlar, Vətən üçün, cəmiyyət üçün faydalı olmağa çağırır.

Xəlil müəllim elmi kadrların yetişdirilməsində böyük işlər görür. Elmlər namizədləri və professorların yetişdirilməsində yaxından iştirak edir. Bu alımların bir çoxu hal-hazırda universitetdə Xəlil müəllimlə çiçin-ciçinə işləyirlər.

Xəlil müəllim ata-baba yurduna bağlı adamdır. Məzuniyyət dövrünü bir qayda olaraq kənddə keçirir. Kənddə də boş durmurlar. Qohumlara baş çəkir. Məktəblə, valideyinlərlə görüşür. Onların problemləri ilə maraqlanır. Lazım gəldikdə onlara kömək göstərir. İki kilometrə yaxın məsaflədən kəndə su çəkdirir. Onun bu xeyirxah işindən kəndin xeyli sakinləri yararlanır. Xəlil müəllim Vətən üçün, cəmiyyət üçün yararlı adamdır. Ona böyük və xeyirxah işlərində, elmi axtarışlarında yeni-yeni qələbələr arzulayram. 70 yaşın mübarək olsun, deyirəm, Xəlil müəllim! İrəlidə daha böyük qələbələr səni gözləyir. Uğurlar olsun!

Xəlil müəllim

*Dünyaya göz açdın dağlar qoynunda,
Bu dağlar loğmandı, Xəlil müəllim!
Doğma ata yurdun, Şirinx elləri,
Sənə mehribandır, Xəlil müəllim!*

*Qaraqış yaylağı, billur bulaqlar,
Qar altından boylanır qızılı lifpar,
İstdəyiñ qədər yığ evə apar,
Hər gülü dərmandı, Xəlil müəllim!*

*Ürəkdən sevirsən Baydabulağı,
Yay günü olursan əziz qonağı,
Sahib süfrə açır bayramsayığı,
Bu da bir dövrəndir, Xəlil müəllim!*

*Xalı tək bəzənib yamaclar, diklər,
Oğrun-oğrun baxır şanapıklər,
Şəmi manqal çatıb odu yelpiklər,
Nə gözəl məkандı, Xəlil müəllim!*

Siz gələndə hər yan gül qoxuyurdu,
 Şirin müəllim də təşrif buyurdu,
 Ürəkdən bəyəndi, sevdı əu yurdu,
 Nə gözəl insandi, Xəlil müəllim!

Yaxşını sev, pisə dost, qardaş demə,
 İşə yaramayan daşa daş demə,
 Altmışa, yetmişə hələ yaş demə,
 El deyir cavандı Xəlil müəllim!

İnsana qayğı var sənin canında,
 Hörmətin var böyük, kiçik yanında,
 Cahangir söyləyər çətin anında,
 Hər kəsa həyəndi Xəlil müəllim!

Mart 2015-ci il

Qobuz İstehsalçılarının 100 illiyinə həsr olunmuş bu qəzet məqədində, Azərbaycan Universitetinin 100 illiyinə həsr olunmuş "Xəlil müəllim" adlı qəzet məqədində qeyd edilmişdir.

Universitetin 100 illiyinə həsr olunmuş "Xəlil müəllim" adlı qəzet məqədində qeyd edilmişdir. Məqəd, 100 illiyinə həsr olunmuş "Xəlil müəllim" adlı qəzet məqədində qeyd edilmişdir.

Azərbaycan Universitetinin 100 illiyinə həsr olunmuş "Xəlil müəllim" adlı qəzet məqədində qeyd edilmişdir. Məqəd, 100 illiyinə həsr olunmuş "Xəlil müəllim" adlı qəzet məqədində qeyd edilmişdir.

Kələmət hər qəzetin 100 illiyinə həsr olunmuş "Xəlil müəllim" adlı qəzet məqədində qeyd edilmişdir. Məqəd, 100 illiyinə həsr olunmuş "Xəlil müəllim" adlı qəzet məqədində qeyd edilmişdir.

Xəlil müəllim adlı qəzetin 100 illiyinə həsr olunmuş "Xəlil müəllim" adlı qəzet məqədində qeyd edilmişdir. Məqəd, 100 illiyinə həsr olunmuş "Xəlil müəllim" adlı qəzet məqədində qeyd edilmişdir.

Bu qədədə, Xəlil müəllim adlı qəzetin 100 illiyinə həsr olunmuş "Xəlil müəllim" adlı qəzet məqədində qeyd edilmişdir. Məqəd, 100 illiyinə həsr olunmuş "Xəlil müəllim" adlı qəzet məqədində qeyd edilmişdir.

Qəzeti keşdən əsasən 100 illiyinə həsr olunmuş "Xəlil müəllim" adlı qəzet məqədində qeyd edilmişdir. Məqəd, 100 illiyinə həsr olunmuş "Xəlil müəllim" adlı qəzet məqədində qeyd edilmişdir.

Qəzeti keşdən əsasən 100 illiyinə həsr olunmuş "Xəlil müəllim" adlı qəzet məqədində qeyd edilmişdir. Məqəd, 100 illiyinə həsr olunmuş "Xəlil müəllim" adlı qəzet məqədində qeyd edilmişdir.